

# Sevdiyın işi görmək superdi!!!

Düşünürəm ki, uğur qazanmağın birinci yolu məhz sevdiyın işlə məşğul olmaqdan keçir. Məhz sevdiyın və sənə xoş olan işi icra etməklə biz daha böyük uğur qazanma şanslarımızı artırırıq. Fikirlərimi misallarla əsaslandırmağa başlayım. İcazə versəniz.

Dostların bildiyi kimi, mən ayda minimum iki dəfə bölgələrdə oluram. Yevlaxda, Tərtərdə, Mingəçiverdə olan xırda mağazalarımıza baş çekirəm. Hal-hazırda yenədə rayonlardayam. Son iki günlük iş qrafikimə baxıram və təcüblənirəm.

İki gün ərzində Yevlax, Bərdə, Tərtər, Mingəçevirlə olmaqla demək olar ki, butün günümü yollarda keçirmişəm. Nahar etmirəm, səhər yeməyini maksimum çox yeməyə çalışıram ki, aclıq hiss edilməsin (Siz qətiyyən etməyin, sağlamlığa ziyandır!).

## **Hansı işləri görmüşəm?**

- Rayonlarda olan mağazalarımızda olmuşam. Orda olan personalla söhbət etmişəm, onları işlə tanış etmişik, yeni planlarımız və s.
- Rəqib mağazalarda olmuşam. Onların üstün və ya bizim zəif tərəflərimiz mənim üçün çox vacibdir. Bu işimizi təkmilləşdirmək üçün şərtidir.
- İşçilər çoxlu, çoxlu söhbətlər etmişəm. Vacibdir. Söhbət etməsən, heç bir şəkildə uğur qazanmaq olmur. İşçi səni, səndə işçini başa düşməlisən.
- Hesabatlara baxmışam, vitrinlərin daha yaxşı olmasına çalışmışam anbar qalırlarını bir daha nəzərdən keçirmişəm.
- Kampaniyaların müştərilər tərəfindən yayılması prosesinə nəzarət etmişəm, daha yaxşı olsun deyə bəzən özüm bir-

başə kataloq paylanmasına nəzarət etmişəm, birlikdə iştirak etmişəm və s.

Bəs Sizcə yorulmuşammı? Bunu paralel deyim ki, iş günüm ən yaxşı halda saat 20:00-da bitib. Əziz oxucu, səmimi deyim, istirahət etmişəm. Sadəcə istirahət. Nə yol, nə gördüyüm işlər məni heeeec yormayıb. Bilirsiniz səbəbi nədir?

Səbəbi çox sadədir. Mən gördüyüm işlərdən həzz alıram. İnanıram ki, məhz bunu görə mən yorulmuram. Məhz bunu görə, hər bir işə daha ciddi, daha inamla görmək istəyirəm. İş mənə həzz verir. [Bu işlər məni həyacanlandırır.](#)

Daha bir vacib məsələ, mənim işə yanaşmamı gören personalda, məcburən işə mənim qədər can yandırmağa başlayır. Bəlkədə buna görə, savadlı adamlar tövsiyyə edir ki, sevdiyin işlə məşğul olun. Bəlkə buna görə deyirlər ki, pis iş yoxdur, pis işçi və ya rəhbər var?!

Digər bir məsələ... baxın indi bu sətirləri yaza-yaza əslində mən fiziki olaraq çox yorğun olmalıyam. Axı bütün günü yollarda olmuşam... amma bloq yazıram deyə, yorğunluq = 0. Əksinə bloq yazmaqla Sizinlə söhbət edirəm, daha doğrusu istirahət edirəm.

Əziz oxucu, gördüyümüz işin həcmindən və ya miqdarından, zamanından asılı olmayaraq sevdiyin işlə məşğul olmaq superdir. Sizədə tövsiyyə edirəm ki, hansı Sizi həyacanlandıran işləri edin, yoxsa iş Sizin üçün problemə çevrilə bilər. Belə olduqda işə, uğurdan söhbət getməsi çətinləşir.

Sevdiyin işi görmək superdir, əmin olun!

ƏLAVƏ OXUMAQ ÜÇÜN:

- [Uğur xəstəliyi barədə](#)
- [Rəqabət üstünlüyü](#)
- [İmkanlar və Arzular](#)

- [Zəfəran effekti](#)